

KIVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Dil hər bir millətin maddi və mənəvi ırsını qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumamalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almışında, öz soydaşları ilə ünsiyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsi ilə başqa xalqların mədəni ırsı ilə tanış olmağa, onlara ünsiyət qurmağa imkan yaradır.

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş şəfirlərinin təşəbbüsü əsasında Birleşmiş Millətlər Təşkilatı fevral ayının 21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir. Hadisənin tarixi isə bir qədər de əvvələ gedir. 21 fevral 1952-ci ildə Pakistan'da benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram etməti kimi Ana Dili Günü adlandırılmasına haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üz-leşən dillərin qorunması məqsədilə hər il keçirilen Beynəlxalq Ana Dili Günü hər keçə öz doğma dilinin varlığını hiss etmək, onunla qurur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir dəha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyət vasitəsidir. Bununla bərabər dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O hər hansı bir xalqın varlığının təzahür, onun milli sərvəti, qan yaddaşdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomdur. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olmuş bu nemətin hər hansı bəhənə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməye səsləyir. Bəs tarixi günün əhəmiyyəti dünyada özünəməxsus qədim mədəniyyəti, tarixi ve olduqca zəngin, ahəngdar bir dili olan 50 milyonluq Azərbaycan xalqı və onun fərdləri qarşısında hənsi ümummilli vəzifələri müəyyənləşdirir? Bir sözə, ana dilimizin qorunması istiqamətində hənsi mühüm işləri görmüşük?

Əvvəlcə qeyd edək ki, millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünkü dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Əger nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayraqı altın-da cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər de çətin olmaz.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin borcudur

dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər de çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qurur getirən tarixi hadisədir. Azərbaycan dilinin bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu diller arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilmesi, yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danış-

sində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olundu. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüquqından məhrum edilə bilmez. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dilini ilə bağlı milli-

qoymuşdur. Bütün bunlar onu bir daha göstərir ki, ulu öndərimizi Heydər Əliyevin ana dilinə qayğı siyaseti bu gün də uğurla davam və inkişaf etdirilir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun regionlarda həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun təşəbbüsü ilə ana dilinə verilən dəyrə və qiymətin məntiqi davamı kimi Naxçıvan şəhərində Ana dili abidəsi ucaldılması da bunun əyani və ən diqqətəlayiq təzahürərindən biridir. Ana dilimizə qoyulan bu abidə ulu Dədə Qorqud hikmətinə, Füzuli şeiriyətinə, Koroğlu nərəsinə, anaların laylasına, ataların öyüdünə, Vətənin ucağılığına qoyulmuş möhtəşəm bir abidədir. Bu abidə kiçikdən böyük hər birimizi öndən səcdə etməyə və saatlarca düşünməyə vadar edən derin mənəvi əhəmiyyətə malikdir. Bundan başqa, Muxtar Respublikada müxtəlif mərhələlərdə reklam lövhələrində ana dilinin teleblərinə uyğun monitoringlərin aparılması, ana dilinin teleblərinə uyğun gələn söz və fikirlərdən istifadə imkanlarının artırılması və redaksiyaların həyata keçirilməsi də mühüm tədbirlərdən biri kimi ictimaiyyətin razılığı ilə qarşılanıb.

Ana dilimiz əsərlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyen, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyen, illər, əsrlər keçdikcə daha da cılalanın və öz layiqli qiymətini alan dilidir. Bizim dilimiz bizim üçün nə qədər əhəmiyyət kəsb edir, digər diller də o dili danışan xalqlar üçün onu tələb edir. Çünkü ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tarixi və mədəniyyətinə təməlidir. Ana dili, milli dili, ünsiyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir. Dillər ortaqlaşma və tolerantlıq əsas vasitədir. Bütün dillərə qarşı hörmət, heç bir mədəniyyəti və onun üzvlərini kənarlaşdırmadan sühħün bərqərar olmasında əsas rol amıldır. Çoxdillilik, müəyyən bir ərazidə danışılan bütün dillərin harmoniya içərisində mövcudluğu kimi başa düşür.

Dil real və mütərəd ərsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkəcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqqda bilişkərin artmasına, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Ana dilini qorumaq, inkişaf etdirmək bizim hər birimizin borcudur. Ulu öndərimizin dediyi bu fikirlər isə hər birimizin qarşısında bir vətəndaşlıq vəzifəsi olaraq dayanıb, şüurlarımıza yazılmalıdır: "Biz dünyada öz dilimiz tək yaşayırıq. Bizim birinci nailiyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dilde səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur".

Zülfüyyə İSMAYIL,
AMEA Naxçıvan Bölüməsinin
böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin Inkişafına Dövlət
Dəstəyi Fonduun maliyyəsi
əsasında hazırlanıb.**



mağimla fəxr edirəm" - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıydı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlek dila çevrilməsi, beynəlxalq münasabətlər sistemine yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşüncələrinin siyasetinin nəticəsidir. Bu siyasetin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev ana dilində danışmağın dəbdə olmadığı həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində

mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayığının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latin qrafikası ilə kütłəvi neşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqın-

Əvvəlcə qeyd edək ki, millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünkü dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Əger nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayraqı altın-da cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər de çətin olmaz.

Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilmesi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik erəfəsi və onun ilk illərində dilimizin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təessüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpə olundu. Bundan sonra hökumət səviyyə-

da" sərəncamları və bu istiqamətdə görülen işlər də dilimizin inkişafına böyük qayığının təzahürüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın təleblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilmesi də ana dilimizin müasir dövrün təlebləri şəraitində qorunması, saflaşdırılması kimi vacib, konseptual məsələləri qarşıya vəzifə